

Həyətimizdə qalanan təndir yadıma düşdü. Təndirin küləsi yadıma düşdü. Təndirdə buglana-buglana bişən çörəyin ətri yadıma düşdü. Dünyanı hələ bütöv və böyük görməyən gözlərimin o təndirə müqəddəs bir varlıq olaraq necə baxdığını xatırladım. Təndirimizin qıpçırmızı qızmar közündəki bərəkətin həsrətini çəkirəm... Hərdən, çox nadir hallarda elə ki, yer bir balaca tərpənər təndirin başına toplaşardıq. Təndirin müqəddəслиyi yurdumuzu zəlzələdən qoruyardı. Təndir həyətimizin, evimizin qutuna çevrilmişdi. Təndir bərəkətimizi və ahəngimizi qoruyurdu. Təndir torpağına yerikləyen gəlinlərimiz də olardı. O vaxt bilmirdik ki,

## «Oğul

Böyük Tufanın ilk çeşməsi Hz. Nuhun həyətindəki təndirin içində qaynamağa başlayıb. Biz bundan xəbərsiz idik, ancaq təndirə and içirdik.

Həyətimizdəki o təndir qollu-budaqlı bir tut ağacının yanındaydı. Tut ağacıyla təndir uzun illər, biz yaşa dolana kimi bir-birinə həyan olub yaşadılar.

\*\*\*

İndi gecənin bir aləmi bu sətirləri yazardıqca düşünürəm: Qədim türklərin inancında evin ruhu, gələcəyi və bərəkəti tut ağacı hesab olunub. Tut ağacı Hacı Bəktəşi Veli «Vilayətnamə»sindən türk tarixinə həyat ağacı kimi daxil olmayı bacarıb. Anadolunun Vətən qılınmasında tut ağacının ilahi payı var. Dədə Qorqud da qopuzunu tut ağacından yaratmışdı. Bəktəşi Vəlinin Nevşəhrəkəti həyətində yeddi yüz ildir ki, bar verən qara tut ağacı bizim həyətdə bilmirəm, nə qədər yaşadı. Heç fərqliə varmadan «dövlətlü» tut ağacını kökündən kəsdik...

Yay aylarında qulangəris dediyimiz ətrafi açıq eyvanda üstü xırda aqçıçəkli qırmızı çitdən tikilmiş miçətgəndə yatardıq. Aylı gecələrdə uzaqlardan Qurd uları eşidilərdi.

\*\*\*

Bilmirdik ki, təndir Nuhun yadigarıdır. Bilmirdik ki, bağrında övliya çobanın gizləndiyi tut ağacı evin ruhudur. Bilmirdik ki, Qurd üzü mübərəkdir...

\*\*\*

İndi həyətimizdə təndir yoxdur. İndi həyətimizdə tut ağacı da yoxdur. İndi bizim tərəflərdə gecələr qurd səsi eşidilmir.

\*\*\*

Tanrı Təkdır. Tənhdır. Tanrıının tənhalığı sükütlə dopdoludur. Sükütdə Tanrı əlaməti, Göylərdə süküt hörgüsü, asiman ahəngi var. Yer isə xaosla zədələnib.

\*\*\*

Məncə, Dədə Qorqud mif şəklinə salınmış gerçəkliyin, şamanlığın, Goy Tanrıçılığın ifadəsidir. Türkliyümüzün Qam Atasının göylərlə irtibati, onun bəzən də siyasi kahinliyi, böyük bir sırr pərdəsinə açı bilərdi. Qayıbdən dürlü xəbərlər verən Oğuzun tamam bilicisi, soy soylayanda vəcdə gələn Qorqud Ata nə dersə olurdu. Məsələ burasındadır ki, Dədə Qorqudun söylədiyi sözlər, nəsi-

hətlər bir yer şairinin ilhamlanaraq söyləyə biləcəyi mətnlərdən deyil. Dönə-dönə təkrarlamaq istədiyim bu sözlər yalnız vəcd halında, göy ovqatında (indiki təbircə trans vəziyyətində) izhar oluna bilərdi:

«Oğul atanın sırrıdır!»

«Qurd üzü mübərəkdir!»

«İssuz yerün qurd gəbi uluştılar. Tanrıya şükürler qıldılar.»

Bunu yalnız göylər aləmi ilə irtibat qura bilən Qorqud Ata deyə bilərdi. Belə bir Qorqud Ata bir zaman cəmiyyətdən təcrid edildi, yasaqlandı. Dədə Qorqudun on üçüncü boyu Bəkir Çobanzadə ilə bir yerdə gülləndi. Şamanın davuldan sonrakı müqəddəs ahəngini yansidan qopuz

pozulmaz. Tamam məhv edilsə də yenidən dirilib ehya tapan Goy Türkün anası dişi Qurd Asina ilk şaman deyildimi? «Dədə Qorqud»un «Qurd üzü mübərəkdir», yəni, qurd görəndə salavat çevir anlamına gələn xəbədarlığı, əslində, ilahi səltənətdə cərəyan edən kosmoqonik türk düşüncəsinin fitrətilə bağlı deyildimi? Orxan Şaiqin Həsən Fəhmiyə istinadən yazdığını çox inanıram. Zamanında Boz Qurd Anadolunun bir sıra yörələrində peyğəmbərlərdən biri salanlar da bu gün artıq ən səmimi bir şəkildə müsəlman inancını paylaşmaqdadırlar.

Goy Tanrıya inananların qılavuzu Boz Qurd kim idi?

## atanın sırrıdır»

ayaqlar altına atıldı. Çünkü bilirdilər, Dədə Qorqud qopuzdan ayrılanda olur. Türk qopuzdan ayrılanda olur. Bizi bizdən daha yaxşı bilirdilər. Sonra ədəbiyyatın yorğun qəhrəmanına çevrilmiş özünə bənzəməyən Dədə Qorqud obrazı peydə oldu.

Sosrealizmə əsaslanan «humanitar» düşüncə isə övliya şamanımızın görkəmini əcaib hala saldı, birinə quyruq, digərinə qanad taxdı.

Amma biz Bəktəşi tanımadan öncə Goycə Şamanı tanımışdıq. Qanadlanıb quş olurdu. Xorasandan Anadoluya bir göz qırıpında uçurduq. Qamlar quş olurdu. Əhməd Yəsəvi durna donuna, Bəktəşi Veli göyərçin libasına bürünüb Anadoluya uçurdu. Özünə Anadoluda bəktəşi yuvası qururdu. Torpağı Vətən qılırdı.

Yesigeyin oğluna Çingiz xan adını verən Goycə Şaman tarixin ötəsində qala bilməz. «Çingiznamə»yə istinad edən əksər müəlliflər bildirir ki, «Dubun Bayanın ölümündən sonra Alanguva göydən enən bir Boz Qurddan gəbə (hamilə) qalmışdır». Zəki Vəlidinin, Fuad Köprülüün, Orxan Şaiqin təqdimində Goydən enən Boz Qurd Ziya Gökalpda Goydən enən Altun İşiqdir. Ulu Babası Altun İşığın, yaxud Boz Qurdu, anası Geyik (Maral) soyundan gələn Çingizin yaddaşına Goycə Şamanın ruhundan hopanlar - Ana Maral və Boz Qurd unudula bilməz. Boz Qurd ölsə, Ana Maral ölsə Çingiz Xan olər. Çingiz Aytmatov olər. Çingizlərə ad verən Goycə Şaman olər. Çünkü ruhları eynidir. Goycə Şamanın maral dərisindən biçilmiş və pərdəsinin üstüne Boz Qurd təsviri çəkilmiş davulunun çıxardığı gümbürtü unudula bilməz. Bunu yaddaşımızın qədim qırışlarından heç kəs silə bilməz.

Davulu Qopuzla əvəzləyən Oğuzun ilk şamanı Dədə Qorquddur. Şaman soyundan gəldiyi bəlliidir. Qaibdən dörlü xəbərlər verməsi də islamlıqdakı müqəddəслиyinin deyil, şamanlıqdakı övliyalığının göstəricisidir.

Goy türklüyümlə islamlığımızın səmavi qohumluğu bizi nisbətən siyasi və ruhani bicimli toyonizmdən, sonra da şamanlıqdan, dünyani şamançasına dərkdən ayrırib uzaqlaşdırısa da Goy Türküyümlüzün mənəvi bətnindəki şamanlıq əbədidir. Heç

Vaxtilə Tu kiie adlandırılın Goy Türkərin dövründəki din, Fuad Köprülüün yazdığı kimi, şamanizm idi. Göyün ən yüksək təbəqəsindəki Tanrı «eyni zamanda, həm Allah, həm də Goy mənasındadır». Goy Tanrı türk şamanizmi ilə bilavasita bağlıdır və bu iki dini düşüncəni bir-birindən ayırmak sonrakı dövr tarixçilərin anlaşılmaz ciddi-cəhdi hesabına baş vermişdir. Şaman inancında olan tukuelerin dövlət bayraqına ata ruhuna ehtiram əlaməti olaraq Qurd başının təsviri sancılırdı.

\*\*\*

Diş Qireddan törəmiş nəsil! Mif! Asina! Asina - qırğına verilmiş Goy Türk nəslinin ilk şaman rəmzi! Türkü ehya qılıb, onu yenidən qədim bir nəslə çevirən ilk dəmirçilərin Qurd Anası! Və ilk Dəmirçi!

\*\*\*

Ata ruhuna ehtiram. Atalar kultu. Yenə də məni uşaqlıq illərimə qaytardı. Müsəlman böyüyürdük. Ən etibarlı andımızda isə Allah babanın adına yəmin edərdik. Bəlkə də Allah baba baş Tanrısına Papay deyən iskit babalarımızın yaddaşdakı nişan-nəsiyi.

\*\*\*

Yanan ocağı su ilə söndürməməyimiz, dağ sakraməntallığına əbədi inam, Sayramla Daşkənd arasındaki balaca Kazılıq dağından, Moğol torpaqlarındakı Kayrakana kimi qızlarımın dağa qayınata mislində baxmaları, dağ görünənən yaşımaq bağlamaları, salavat çevirmələri və s. Goycə şaman və Qorqud Ata inancına bağlı dövrümüzün çağımızdakı əsintiləridir.

Əsalətini itirən millət yavaş-yavaş, hissə-hissə yoxa çıxır. Əvvəl səsi batır, sonra sözü urvatsız olur, sonra qanadları yanır, sonra ruhunu itirir. Sonra ona aid olanlar başqasının mirası kimi tanınır.

Azər TURAN

